



**NAXÇIVAN MUXTAR RESPUBLİKASININ  
NAZİRLƏR KABİNETİ**

**Q Ə R A R**

**“Xüsusi mülkiyyətdə olan bədən tərbiyəsi və idman obyektlərinin təşkili və fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında**

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

1. “Xüsusi mülkiyyətdə olan bədən tərbiyəsi və idman obyektlərinin təşkili və fəaliyyət Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

**Naxçıvan Muxtar Respublikasının  
Baş naziri**

**Səbuhi Məmmədov**

Naxçıvan şəhəri, 20 may 2021-ci il

№ 129

Naxçıvan Muxtar Respublikası  
Nazirlər Kabinetinin 2021-ci il  
20 may tarixli 129 nömrəli  
Qərarı ilə təsdiq edilmişdir.

## **Xüsusi mülkiyyətdə olan bədən tərbiyəsi və idman obyektlərinin təşkili və fəaliyyət**

### **Q A Y D A L A R I**

#### **1. Ümumi müddəalar**

1.1. Bu Qaydalar Naxçıvan Muxtar Respublikasında xüsusi mülkiyyətdə olan bədən tərbiyəsi və idman obyektlərinin, o cümlədən fitnes-sağlamlıq mərkəzlərinin təşkili və fəaliyyəti ilə bağlı məsələləri tənzimləyir.

1.2. Bu Qaydaların məqsədi sağlam həyat, sağlamlıq və istirahət məqsədləri üçün açıq və ya qapalı ərazilərdə həyata keçirilən hər cür fiziki fəaliyyəti özündə cəmləşdirən, hüquqi və ya fiziki şəxslər tərəfindən təsis olunan bədən tərbiyəsi və idman obyektlərinin (bundan sonra - idman obyekt) təşkili və idarə edilməsi üçün vahid qaydaları müəyyən etməkdən ibarətdir.

#### **2. İdman obyektlərinin təşkili**

2.1. İdman obyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra - sahibkar) tərəfindən yaradılır.

2.2. İdman obyektlərinin layihələndirilməsi və tikintisi həmin obyektlərdən məhdud fiziki imkanlıların istifadəsi nəzərə alınmaqla həyata keçirilir.

2.3. Sahibkarlar idman obyektlərini texniki reqlamentlərə, qanunvericiliklə müəyyən edilmiş norma, qayda və tələblərə, sanitariya-gigiyena norma və qaydalarına uyğun texniki avadanlıqla təchiz edirlər.

2.4. İdman obyektlərinin bölmələri və ölçüləri aşağıdakı hədlərdə olmalıdır:

2.4.1. ümumi sahə - ən azı 80 m<sup>2</sup>;

2.4.2. təlim-məşq sahəsi - ən azı 60 m<sup>2</sup>;

2.4.3. soyunub-geyinmə otağı - ən azı 6 m<sup>2</sup> olmaqla, 2 ədəd;

2.4.4. istirahət yeri - ən azı 8 m<sup>2</sup>;

2.4.5. tavan yüksəkliyi - ən azı 2,30 m.

2.5. İdman obyektləri üçün standartlar aşağıdakılardır:

2.5.1. kişi və qadın soyunub-geyinmə otaqlarının hər birində idmançıların əşyalarını saxlaması üçün metal və ya taxta şkaflar olmalıdır;

2.5.2. otaqlar işıqlandırma, havalandırma və istilik sisteminə malik olmalı, istilik ən azı 18 dərəcə olmalıdır;

2.5.3. bölmələrdə sanitariya-gigiyena norma və qaydalarına uyğun şərait mövcud olmalıdır;

2.5.4. istirahət otağının döşəməsi parket və ya oxşar materiallarla örtülməlidir;

2.5.5. məşq davam etdiyi müddətdə hamamlarda isti su olmalıdır;

2.5.6. havalandırma və məşq sahəsi idmançıların sayı üçün yetərli olmalıdır;

2.5.7. yetərincə havalandırılması olmayan yerlərdə yerləşən zallarda sadə tipli havalandırma, zirzəmilərdə yerləşən zallarda isə xüsusi havalandırma qurğusu olmalıdır;

2.5.8. məşq sahəsi idman növlərinin xüsusiyyətlərinə görə uyğun materiallarla örtülməlidir;

2.5.9. obyektə yanğın və təbii fəlakətlərə qarşı yanğınsöndürmə və oxşar avadanlıqlar hazır vəziyyətdə saxlanılmalı, eləcə də videomüşahidə sistemi quraşdırılmalıdır;

2.5.10. təlim-məşq prosesində səs-küy və çirklənmə kimi səbəblərdən ətrafdakıları narahat etməmək üçün hər cür tədbir görülməlidir;

2.5.11. idmançıların təhlükəsizliyi üçün tədbirlər görülməlidir;

2.5.12. məşq sahəsində xəsarətə və ya zədəyə səbəb ola biləcək dirəklərin, sütunların və oxşar maneələrin iti kənarları və iti ucları zərbənin qarşısını alan yumşaq materiallarla örtülməlidir.

2.6. Təlim-məşq prosesində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, yaralanma və zədələnmə hallarında ilkin tibbi yardım göstərilməsi üçün zalda tibbi yardım çantası saxlanılmalı və o, hamının görə biləcəyi yerdən asılmalıdır.

### **3. İdman obyektlərinin fəaliyyəti**

3.1. İdman obyektlərindən yalnız bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin, idman yarışlarının, mədəni tədbirlərin keçirilməsi üçün istifadə oluna bilər.

3.2. İdman obyektləri yalnız idman növlərinin dövlət reyestrinə daxil edilmiş idman növləri üzrə fəaliyyət göstərə bilərlər.

3.3. İdman obyektləri fəaliyyətə başlamaq üçün müvafiq idman növü üzrə Fəaliyyət Sertifikatı almalıdırlar (1 nömrəli əlavə).

3.4. Fəaliyyət Sertifikatı Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən müddətsiz verilir.

3.5. Nazirlik verdiyi sertifikatların qeydiyyatını aparır.

3.6. Fəaliyyət Sertifikatı almaq istəyən şəxslər (bundan sonra - ərizəçi) ərizə ilə Nazirliyə müraciət edirlər.

3.7. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

3.7.1. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

3.7.2. ərizəçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

3.7.3. ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti;

3.7.4. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti.

3.8. Nazirlik ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və Fəaliyyət Sertifikatının verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyatı alındığı tarixdən 5 iş günü ərzində Nazirlik onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

3.9. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən gec 10 iş günü ərzində aradan qaldırmalıdır.

3.10. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra Fəaliyyət Sertifikatının alınması üçün təkrar ərizə ilə Nazirliyə müraciət edə bilər.

3.11. Ərizəçinin sənədləri tam və düzgün olduqda, idman obyektinin şəraiti, zəruri qurğu, alət və avadanlıqların mövcudluğu və cari vəziyyəti Nazirliyin əməkdaşları tərəfindən yerində yoxlanılır, yoxlamanın nəticəsi olaraq ərizəçinin iştirakı ilə iki nüsxədə akt hazırlanır və imzalanır. Aktın bir nüsxəsi Nazirlikdə qalır, digəri isə ərizəçiyə verilir.

3.12. Aktda idman obyektinin bu Qaydaların tələblərinə uyğunluğu ilə bağlı araşdırmanın nəticələri əks olunmalıdır.

3.13. Akt müsbət məzmunlu olduqda, Nazirlik Fəaliyyət Sertifikatının verilməsi barədə qərar qəbul edir.

3.14. Yoxlamalar zamanı ərizədə və ona əlavə olunmuş sənədlərdə düzgün olmayan məlumatlar aşkar olunduqda, idman obyektinin bu Qaydaların tələbləri ilə uyğunluq təşkil etmədiyi müəyyən edildikdə Fəaliyyət Sertifikatının verilməsindən imtina edilir.

3.15. Fəaliyyət Sertifikatının verilməsindən imtina haqqında qərar əsaslandırılmalıdır.

3.16. Fəaliyyət Sertifikatının verilməsindən imtina haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.17. Fəaliyyət Sertifikatı idman obyektinin yerləşdiyi rayonun (şəhərin) inzibati ərazi sərhədləri daxilində hüquqi qüvvəyə malikdir. Fəaliyyətinə icazə verilmiş idman obyektini digər rayonda (şəhərdə) nümayəndəlik (filial) açmaq üçün Nazirliyə müraciət etməli və bütün əməliyyatları tamamlamalıdır.

3.18. Fəaliyyət Sertifikatı aşağıdakı hallarda ləğv edilir:

3.18.1. Fəaliyyət Sertifikatının sahibi olan hüquqi şəxs, hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;

3.18.2. Fəaliyyət Sertifikatının sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

3.18.3. məhkəmənin müvafiq qərarı olduqda;

3.18.4. Fəaliyyət Sertifikatının verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;

3.18.5. bu Qaydaların 5.6.1 - 5.6.4-cü yarımbəndlərində göstərilən əsaslar mövcud olduqda;

3.18.6. qanunvericiliklə müəyyən edilmiş digər hallarda.

3.19. Fəaliyyət Sertifikatı Nazirliyin müvafiq qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən 5 iş günü müddətində Fəaliyyət Sertifikatının sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3.20. Fəaliyyət Sertifikatının ləğv edilməsi haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.21. Fəaliyyət Sertifikatının sahibi sertifikatdan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. İdman obyektini başqa şəxsin sahibliyinə verildikdə əvvəlki Fəaliyyət Sertifikatı etibarsız sayılır və yeni Fəaliyyət Sertifikatı müraciət edən şəxsin adına verilir.

3.22. İdman obyektlərindən istifadə etmək istəyən şəxslər aşağıdakı sənədləri obyektin rəhbərliyinə təqdim etməlidirlər:

3.22.1. şəxsiyyət vəsiqəsinin surəti;

3.22.2. yetkinlik yaşına çatmayanlar üçün valideynlərinin və ya digər qanuni nümayəndələrin yazılı razılığı;

3.22.3. sağlamlıq haqqında tibbi arayış.

3.23. İstifadəçilərin sağlamlıq hesabatları hər il yenilənməlidir.

3.24. İdman obyektinin qeydiyyat kitabı sahibkar və ya operator tərəfindən doldurulur və idmançılar haqqında məlumatları əks etdirir. Qeydiyyat kitabındakı məlumatlara uyğun olaraq hazırlanmış və təsdiqlənmiş idmançı vəsiqəsi mütəmadi olaraq məşq etmək üçün vaxtaşırı obyektə gələn hər bir şəxsə verilir.

3.25. İdman obyektlərində beynəlxalq, milli və yerli səviyyələrdə yarışların keçirilməsi üçün Nazirlikdən icazə alınmalıdır.

3.26. İdman obyektlərindən istifadəyə görə ödənişin məbləği Nazirliklə razılaşdırılmaqla sahibkar tərəfindən müəyyən edilir.

3.27. İdman obyektindən istifadəyə görə ödənişin məbləği rahat oxuna biləcək miqyasda və idman zalında görülməli bir yerdən asılır.

3.28. İdman obyektlərində çalışan işçilərin hər növ maaş, vergi və sığorta ödənişlərini ödəmək sahibkarın vəzifəsidir.

#### **4. Məşqçilərin statusu**

4.1. İdman obyektlərində ən azı bir məşqçi olmalıdır.

4.2. Məşqçilər Nazirlik tərəfindən verilən Məşqçi Sertifikatına malik olmalıdırlar (2 nömrəli əlavə).

4.3. Məşqçi Sertifikatı məşqçinin fəaliyyətinin (idman ustalıqlarının səviyyəsi, idman adları, dərəcələri, təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələri, idman karyerası, təhsili və s. halların) araşdırılmasının nəticəsinə uyğun olaraq 7 il müddətinə verilir.

4.4. Məşqçilərin sertifikatları idman obyektinin məşq sahəsində hamının görə biləcəyi yerdə yerləşdirilir.

4.5. İl ərzində məşqçisi ilə əmək müqaviləsini hər hansı səbəbdən ləğv edən idman obyektləri 15 gün ərzində yeni məşqçi ilə müqavilə bağlamalıdırlar.

4.6. Bu Qaydalarda qeyd olunan tələb və şərtlərə zidd olaraq məşqçi saxlayan idman obyektlərinin Fəaliyyət Sertifikatı Nazirlik tərəfindən ləğv edilir.

4.7. Məşqçilərlə bağlanan əmək müqavilələrində onların iş saatları və istirahət günləri dəqiq göstərilməlidir.

4.8. Məşqçilərin hüquqları aşağıdakılardır:

4.8.1. ixtisaslaşdıqları idman növü (növləri) üzrə idman obyektlərində məşqçi-müəllim vəzifəsini tutmaq və bu sahədə əmək fəaliyyəti ilə məşğul olmaq;

4.8.2. idman növlərinin təlim-məşq proqramlarına əsasən ibtidai-hazırlıq, təlim-məşq və təkmilləşdirmə qruplarını komplektləşdirmək, onların fəaliyyətini təşkil etmək.

4.9. Məşqçilərin vəzifələri aşağıdakılardır:

4.9.1. fəaliyyət göstərdikləri idman obyektlərində təlim-məşq prosesini idman növünün təlim-məşq proqramına uyğun olaraq təşkil etmək;

4.9.2. idmanla məşğul olanların müəyyən edilmiş dövrlərdə tibbi müayinədən keçmələrini təmin etmək;

4.9.3. dopinq vasitələrindən və qadağan edilmiş digər vasitə və üsullardan istifadə edilməsinə yol verməmək;

4.9.4. təlim-məşq prosesi zamanı idman qurğularından, texniki vasitələrdən və digər idman avadanlıqlarından müəyyən edilmiş qaydalara və normalara uyğun olaraq səmərəli istifadə etmək;

4.9.5. gənclərin vətənpərvərlik ruhunda, mənəvi cəhətdən hərtərəfli tərbiyə olunması, Vətənin müdafiəsinə hazır olmaları istiqamətində fəaliyyət göstərmək.

4.10. Məşqçilər xəstəlik və digər üzrlü hallar istisna olmaqla, iş vaxtı ərzində idman obyektində olmalı və bu Qaydaların tələblərinə riayət etməlidirlər.

## **5. İdman obyektlərinin fəaliyyətinə nəzarət**



5.1. İdman obyektlərinin fəaliyyətinə nəzarəti Nazirlik həyata keçirir və bu məqsədlər üçün ildə bir dəfə monitorinq aparılır.

5.2. İdman obyektlərində monitorinq keçirmək üçün Nazirlikdə ən azı 3 nəfərdən ibarət komissiya yaradılır.

5.3. Komissiyanın tərkibinə müvafiq idman federasiyalarının və muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil edilə bilər.

5.4. Komissiya tərəfindən aparılan monitorinqlər zamanı obyektlərdə pozuntu aşkar edildikdə, lazımi tədbirlərin görülməsi üçün hesabat hazırlanır və Nazirliyə təqdim edilir.

5.5. İdman obyektinin rəhbərliyi monitorinqin aparılmasında komissiya üzvlərinə kömək etməlidir.

5.6. İdman obyektinin fəaliyyəti aşağıdakı hallarda Nazirlik tərəfindən dayandırılır:

5.6.1. obyektə mütəmadi olaraq ictimai əxlaq və davranış qaydaları pozulduqda, ideoloji və siyasi məqsədlər üçün işlərin aparıldığı aşkar edildikdə;

5.6.2. bu Qaydaların tələblərinə uyğun olmadıqda;

5.6.3. insan həyat və sağlamlığı üçün təhlükəli və qəzalılı vəziyyətdə olduqda;

5.6.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

5.7. İdman obyektinin fəaliyyətinin dayandırılması barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

## **6. Məsuliyyət**

Bu Qaydalarda müəyyən edilmiş tələblərin pozulmasına görə sahibkarlar qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

“Xüsusi mülkiyyətdə olan  
bədən tərbiyəsi və idman  
obyektlərinin təşkili və  
fəaliyyət Qaydaları”na

**1 nömrəli əlavə**

## FƏALİYYƏT SERTİFİKATI

Qeydiyyat nömrəsi \_\_\_\_\_ “ \_\_\_\_ ” \_\_\_\_\_ il

\_\_\_\_\_  
(sertifikat verən orqanın adı)

\_\_\_\_\_  
(sertifikat verən orqanın ünvanı)

\_\_\_\_\_  
(sertifikat verilən idman növü)

\_\_\_\_\_ həyata keçirməyə icazə verir.

Sertifikat verilib \_\_\_\_\_

(hüquqi şəxs, hüquqi şəxsin filialının və nümayəndəliyinin adı)

\_\_\_\_\_ və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı

\_\_\_\_\_ və fəaliyyət ünvanı, VÖEN)

Sertifikatı imzalayan vəzifəli şəxs \_\_\_\_\_

(adı və soyadı)

Vəzifəsi \_\_\_\_\_

\_\_\_\_\_  
(imzası)

M.Y.

“Xüsusi mülkiyyətdə olan bədən tərbiyəsi və idman obyektlərinin təşkili və fəaliyyət Qaydaları”na

**2 nömrəli əlavə**

**MƏŞQÇİ SERTİFİKATI****S № 000000**

Naxçıvan şəhəri

“ \_\_\_ ” \_\_\_\_\_ il

---

*(dövlət orqanının adı)*

“ \_\_\_ ” \_\_\_\_\_ il \_\_\_\_\_ tarixli qərarı ilə

---

*(soyadı, adı, atasının adı)*

---

*(idman növünün adı)*

\_\_\_\_\_ məşqçi fəaliyyətinə icazə verilmişdir.

*(sertifikatın müddəti)*

Sertifikatı imzalayan vəzifəli şəxs \_\_\_\_\_

*(adı və soyadı)*

Vəzifəsi \_\_\_\_\_

---

*(imzası)*

M.Y.

Qeydiyyat № \_\_\_\_\_

**Bu sertifikat müvafiq idman növü üzrə xüsusi mülkiyyətdə olan bədən tərbiyəsi və idman obyektlərində əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.**